



## Sərdar Amin

(Hekayə)  
(Orxan Cuvarlıya...)

*Ət bazanna atamın tövsiyəsini piçildaya-piçildaya girdim: yaxşı ət qızımı yox, zoğalı olur. Pərdəsi, piyi də ağappaq! Bir də çalış, anq malın ətinin satmasınlar sənə. Yazağız kök mal tapmaq çətin olur.*

*Qəssablann üzünə yox, salxım ətlərə baxa-baxa təzə yağı iyı verən örtülü bazarla addimladım. Qəssablara baxsaydım, üzlərindəki ifadə zoğalı ətdən inandıncı olacaq idi.*

*Atamın dediyi ətin qiyəmətini sorusunda, qəssabdan səs çıxmada. Keçəl, lopabiq, yaşılı kişi var gücüylə yatmışdı. Yuxuda olsa da, sağ əlini baltasının sapından çəkməmişdi. Elə bil, ömrünün 60 ilini ağızsız yaşayan bu kişi bayaq əlindeki baltayla biğinin altına vurub özünə ağız düzəltmişdi. Qalın daqlan əsir, gen ağızından ciyərlərinə hava elə dolurdu ki, elə bil, o ciyərlər 60 ildir havaya həsrətdir. Qoca qəssab gördüyü yuxuya mat qalmışdı.*

Sarı, nimdaş şalvarına xırda et tikələri yapışan bu yekəpər qəssab görəsən, yuxuda nə görürdü? Şaqqa-şaraqla et doğrayan qəssablaların baltasından qopan xırda sümkükler, et tikələri onun köynəyinə, şalvarına dəyib yerə diğirlənirdi.

Bəlkə də gördüyü yuxunun yelkəni idı xorultusu, hay-küylü bazar da saniyəbəsanıy yüksəldirdi.

Xorultonun nəriliyi çevrildiyini eşidən dindar qəssab baltasını göye qaldırıb kimətənən hayladı:

– Ayə, durğuzun onu, yene tüpçəyi nəfəsinə gedib boğulacaq.

Saqqlı az qala qasığına çatan qəssab baltanı göye qaldıranda yaranan vahiməli şəkildənmi, nədənmi, hamı əlini saxladı. Sallaq-xanada ani süküt yarandı. Əlini önlüyinə silə-sile xoruldayan kişiye yaxınlaşan gənc qəssablardan biri əmre müntəzir görünməsin deyə

dindara baxıb deyindi:

– Əxi, boğular-boğular da! Özün deməmişdin, boğulub ölən şəhid sayılır?

– Suda boğulanı deyirəm, tüpçeyinde yox!

Dindar qəssab bunu deyib baltanı əsəble kötüyə cirpdi, sallaq-xanada ani süküt orucunu pozdu. Baltalar təzədən neft buruqları kimi kötülklərə təzime davam etdi.

Ancaq bu təzimi başadan zer-

məyə söz tapmamışdı. Təəssüfle anasının üzünə baxmışdı.

Bəlkə də anası o sözləri deməsəydi, onu heç olmasa bir adamın başa düşdүүнө inanardı, təselli tapardı, ümidi Məryəm gölünə bağlamazdı. Lap müharibənin içine düşsəydi də, erməni minası onu parça-parça etsəydi də, bu qədər çəresiz qalmazdı.

*Rəsul dərdini heç kəsə danışbilmirdi. Heç ərk edib özünə də piçildamağa söz tapmirdi. Müharibə-dən qorxurdumu? Yox! Rəsulun heyfi galırdı.*

teyirdi müharibəyə gözündə şimşək getsin. Hər addımını atanda heysilənməsin.

Asta-asta qaranolğu təslim olan gölün sarmaşıq örtən o başı gündüzlər də görünməz idi, o da qala alatoranda.

Gölün kənarında durub etrafı baxdı. Sonra qüdsi bir ehtirasla köynəyini soyunub əlində tutdu. Alatoran sahildə gənc bədəni aqardıqca göl yaraşığa geldi. Daim dibindən su içen Məryəm gölünə Rəsulun qameti boyda su töküldü. Əger kənd adamları evlərinin pə-

hekayətin qəhrəmanı içindən çıxmış isteyirdi.

Kimse ona hekayə danışmağa səsləyirdi. Danışdırın kesi də özü yaratmışdı. Tek qalandan "ol" demədən yaradırdı belələrini. Özünə düşmən, dost, Allah düzəltməyi bacarırdı Rəsul.

– Qədimdə ən ağır susan, simi dərinə gömən adamları bəla danışdırılmış.

– Dırmaqlarını çəkirdilər?

*Rəsul sinəsinə sürtülen sabah-güllərindən birini öpüb dedi:*

– Yox. Soyuğa verib qızdırımlı edirlər. Titrədirdilər. Qızdırımlı olanda adam sayıqlayır. Kimi ki danişdirə bilmirdilər, ona həqiqəti sayıqladırdılar.

– Onda sayıqla.

Mənim qəhrəmanım sehri təşbehlərle adamları istədiyi şəyden iyrəndirə bilir. Sevdiklərimizi elə şeylərə bənzədir ki, məşum oxşarlıq insanları dəhşətə gətirir. Bizi hər şeydən, istəsə, yaşamaqdan da iyrəndirə bilər. Bunu dünyada heç bir dərman, məlhəm bacarmaz.

– Gəlsin, məni qəlyandan iyrəndirsin.

– Ən asanı budu.

İçi boşalan kimi mübarek su Rəsulun köksündəki boşluğa doldu. Allah da görürdü ki, bu üzdə əvvəlki Rəsulun simasından əsər-əlamət yoxdur. Son çırpıntıdan sonra etrafındakı yosunlar, yaşıllı ərəp yarılmışdı. Özü boyda şəffaf səthdə asta-asta batırıldı. Gözləri dəhşətdən yox, heyrətdən berəlmışdı. İndi Allah yox, bir adəm övladı da bəs edərdi həqiqəti anlaşın. Bir adəm övladı onun üzünü görseydi, başa düşərdi ki, Rəsul nəsə demək isteyir.

Şahvarın vaxtsız saraldıb sarımaşıqların üstüne sərdiyi bir neçə sari qoz yarpağı başqa bir şahvarın sığayıyla yelləndi, yelləndikcə də onlar Rəsulun gözündə sarmaşıq yuvadan başlarını əsə-əsə qaldıran etcə quş balalarına oxşadı.

*Uzaqda 'Böyük Vətən Müharibəsində həlak olanların xatırmasına' salınmış kiçik parkdakı nəhəng küknar ağacların nənnicin üfüqdə göytüstü kimi səmaya yüksəldirdi.*

*Sudan doyan bədəni üzə çıxmışdı. Son çırpıntıda yarlığı yaşıllı ərəp, yosunlar öz yerini tutur, Rəsulun üstünü örtürdü. Gecədən xeyli keçmiş bir topa yosun qadın əli kim astaca alıñdan aşağı sürüşüb açıq qalan gözlərini örtdü.*

*Qoca Məryəm gölü yosunla örtülü üzündə ayı əks etdirə bilməsə də, sarmaşıqlar altında xoşbəxt idi.*

## Rəsul nəsə demək istəyir...

bədən sonra xoruldayan qəssab oyanmışdı. Oyanan kimi də hövlnak "Rəsul!" demişdi. Əllərini önlüyinə silən cavan qəssab da, onun oyandığını görüb piştaxtasına qayıtmışdı. Piştaxtasına çatanda da dodağının altında "Rəsul çıxacaq axıralı" demişdi.

Kişi də özünə baltayla təzəcə düzəltdiyi körpə ağızını marçıldadıb yaziq-yaziq etrafı baxmışdı

O yaziq gözləri görəndən sonra eti hekayəyə dəyişdim. Deyin qəssaba yaxınlaşıb Rəsulun kim olduğunu sorusunda əvvəl cavab vermədi. Sonra müştərini qaçırmış deyə astadan dedi:

– Oğlu. Fərari... itkin... Bilinmir hardadı.

\*\*\*

Rəsul toranlıqda Məryəm gölünün sahilində gömbeləndə hər yerdə əlini üzümüşdü. Dörd gün idı möcüzə gözləyirdi. Möcüzə isə gerikirdig

*Sabah əsgər gedəcəkdi. Müharibə isə dördən gün idı başlıyışdı. Əsgərgətdi şənliyində bircə anasının üzündə şadlıq görməyənə azcana sevinsə də, bu sevinc qadının gözlərini ondan çəkib yanına gələnə qədər davam etmişdi. Anasının səs-kuyğun içinde Rəsulun qulağına piçildədiyi bu cümlə onu Məryəm gölünün sahilinə getirmişdi:*

– Quzu, "kənd soveti" deyir, sizin gedən kimi müharibəyə aparmağayaçaqlar, üç ay təlimdə olacaqsınız. O vaxta müharibə bitəcək. Qorxma.

"Qorxma" sözünə qədər birəhər dözmüşdü, anasının son sözü onu tətitiymişdi. Qulağını anasının ağızından çəkib üzüne baxmışdı. Elə bu an çalğı, hay-küy içindən qaratoğuñun həyəcan qayıq eşidilmişdi. Bu qayıdan sonra Rəsul de-

*Onu alatoranda Məryəm gölünün yanına gətirən əfsanələr idi. Məryəm gölünün keramətinə bəni-adəm şəkk gətirməsə də, üstü yam-yaşıl yosunla, ərəplə örtülen bu bədheybat gölə kimə yaxın düşməzdidi. Adının mənasını bilən sonuncu qan da illərdir sayıqlayırdı.*

*Qədimdə bura sağalmaz xəstələr, xora içinde boğulan zavallılar galəmiş, çərləyən insanlar suya girib çıxandan sonra şəfa taparlarmış.*

İndi Məryəm gölü bircə gecələrin işinə yarayırırdı. Yalnız gecələr lil qoxan Məryəm gölünün cəng atan sahillerindən başlayıar, kənd zülmət payını bu gölün etəklərindən alardı. Kəndin tən ortasındaki bu axmaz gölün möcüzələrindən biri də o idil ki, burası bir arx töküldü, nə bulaq axırdı. Ancaq göl qurumurdu ki, qurumurdu. Deyirdilər, Məryəm dibindən su içir.

Məryəmin tekə keraməti yox, vahiməsi də xeyli əfsanələrə hekayət olmuşdu.

Heç kəs bu hekayətləri evinə buraxmaq istəmirdi. Gölün yaxınlığında evlərin sahibləri də yavaş yavaş dədə-baba yurdularını dağıdıb yerində təzə binə salır, gölə baxan divarlarında bircə dənə də olsun pəncəre qoymurdu. İldən ilə kəndin tən ortasındaki Məryəm gölündən hamı üz çevirirdi. Kəndin ortası dəyişirdi

İndi Rəsulun da hamidan ümidi üzüldükə, tekləndikcə içinde vahimə yaranmışdı. Məryəm gölünün böyük vahiməsi ahənrüba kimi Rəsulun balaca köksünü qabar-dıb özünə çəkmişdi.

Sabah əsgərə gedəcək Rəsul quzu qurda dartınan kimi alatoran vaxtı Məryəmə yaxınlaşdı.

Sağalmaq isteyirdi. İçindəki vahimənin keçməsini isteyirdi. İs-

cərələrini Məryəm gölünə bağlamasayıdı, təzə bir əfsanə yaranardı. Deyerdilər, hər axşam alatoranda Məryəm gölünə süd şəlaləsi axır.

Rəsul qız nəfəsi dəyməyen bəyaz sinesinə yazdırdı duanı piçıldı. Həmin duanı zülmət gecələrdə atını tapmayanda, sərəxə atası anasını döyəndə piçildiyirdi:

"Allahım, nə yaxşı ki, ayaqların yoxdur, yoxsa sən də bizi tərk edərdin. Nə yaxşı ki, gözlerin yoxdur, yoxsa sən də təkəcə birini sevərdin. Allahım, nə yaxşı ki, yoxsan, yoxsa sənə də inanmazdıq".

Lil, yosun, kif iyi burmuna dəyidikcə duasının sehrini hiss etdi.

Daha bir sentyabr yağışına qonaq olan qoca Məryəm gölü soyumuşdu. Ayaqları dərinə batdıqca suyun buz kimi olduğunu hiss etdi. Bu an heyfisliyinin adını tapdı. Bu duanı ondan başqa kimə bildirdi. Bəyaz köksünə yazdığı başqa fikirlər, hekayələr də gelib hulqumunda durdu. Heç birini yazma-mışdı, kimsəyə danışmamışdı. Danışmadan, yazmadan ölmək istemirdi.

Məryəm gölünün sarmaşıqların yosunlara sarıldığı zülmət başına yaxınlaşdıqca qabağında təzə bir dünya açıldı. Bəlkə də, kənd adamları bir əsərdir gölün bu başından xəbərsiz idi.

Sarmaşıqları yosunlardan ayırib yeni dünyaya keçdi. Yaşıllı tavanlı gölün altında yosun qoxusundan dənə payız çiçəklərinin etri gelirdi. Burda gölün suları ılıq, havası təmiz idi.

Titrətə də, vahiməsi içindən çıxırı. Ömrünün qalan payını bu sarmaşıq tavan altda, bu yosun dək üstə yata bilərdi.

Xeyli vaxt sinesinde bəslədiyi, kimsəyə danışmağa qısqandığı